



Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatı başlandı bəri, demək olar ki, hər gün dünyanın müxtəlif ölkələrinin televiziya kanallarına müasirə bəxş edir. Bu yolla möhtərəm Prezidentimiz dünyada bu problemlə maraqlanan on milyonlarla tamaşaçıya Azərbaycan həqiqətlərini, regionda mövcud olan hərbi-siyasi real-lıqlara münasibətdə ölkəmizin mövqeyini təqibedilməz faktlarla göstərir və məntiqi dəlillərlə əsaslandırır.

Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə qadirdir

Bunların sırasında cənab Prezidentin oktyabrın 14-də Fransanın "France 14" televiziya kanalına verdiyi müsahibə xüsusi yer tutur. Çünki Fransa dövləti bu münaqişəni tənzimləməyə borclu olan ATƏT Minsk qrupunu həmsədrlərindən biri olmasına baxmayaraq, əks-hücum əməliyyatı başlayandan bəri özünün neytrallıq statusunu "yaddan çıxararaq" prezident E.Makronun şəxsində irticaçı ölkənin – Ermənistanın tərəfini saxlamağa başlayıb.

Mən cənab Prezidentin konfliktin köklərini və məzmununu bütün dərinliyi ilə açan bu müsahibəsini diqqətlə dinlədim. Telekanalın aparıcısının danışq tərzindən və verilən sualların məzmunundan da aydın görünürdü ki, Fransa telekanalı, nə yolla olursa-olsun, öz dövlət başçılarının düzgün mövqe tutduğunu əsaslandırmağa çalışır. Lakin Azərbaycan Prezidenti təkzibolunmaz faktlar və dəlillər əsasında qurduğu məntiqli cavabları ilə onların bu məkrli niyyətini tamamilə alt-üst etdi. Ölkəmizin sülh danışıqlarına sadıq olduğunu, dinc yolla nizamlanmanın həmişə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından pozulduğunu və bunun indi də davam etdiyini vurğulayaraq bildirdi: "Moskvada elan olunmuş bəyannamədə faktik olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim mövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmalar tətbiq etməyə çalışırdı. Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir.



Bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqlar formatı dəyişməz olaraq qalacaq."

Telekanalın nümayəndəsi növbəti sualında Moskvada razılaşdırılmış humanitar atəşkəsin hər iki ölkə tərəfindən eyni qaydada pozulduğunu "sübut etməyə" cəhd göstərdi. Lakin Azərbaycan Prezidenti bu dəfə də onların uydurma dəlillərə əsaslandığını dedi: "Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılmışdır. Biz mülki şəxsləri heç vaxt atəşə tutmamışıq. Biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan

hədəfləri vururuq. Əfsus ki, Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli olduq."

"France 24" telekanalı müsahibədə daha bir uydurma məsələyə, Azərbaycan Ordusunun guya Şuşadakı xristian məbədinə atəşə tutmasına münasibət bildirməkdən də "yan keçmədi". Azərbaycan Prezidenti son günlər Qərb mediasını çox dərindən "narahat edən" bu qondarma problemlə bağlı qərəzli suala da onların ikili standartla yanaşmasını ifşa edən tutarlı cavab verdi: "Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün

aparıcı beynəlxalq təşkilatlar, o cümlədən, Beynəlxalq Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. ...Siz yaqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Lakin ermənilər bizim məscidlərimizə nə edib? Onlar Ağdaqımın, Füzulinin və Şuşanın... məscidlərini nəinki dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər."

"France 24" telekanalının müxbiri öz dövlətinin yanlış mövqeyinə görə Minsk qrupunda həmsədrliklə bağlı nigarançılığını ifadə edəndə Azərbaycan Prezidenti mental və şəxsi xarakterinə xas olan bir qürur və təmkin nümayiş etdirərək ölkəmizin böyük amalı qarşısında belə "problemləri" xırda məsələ hesab etdiyini və gələcəyə ümidlə baxdığını bildirdi: "Mənə məlumat verdilər ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik." Beləliklə, aydın olur ki, Azərbaycan Prezidenti ölkəmizin üzvləşdiyi daha bir beynəlxalq problemin

diplomatik yolla həllinə nail olmuşdur.

Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin gələcəyi, xalqımızın müqəddəratı həll olunduğu bu tarixi günlərdə "France 24" televiziya kanalına verdiyi bu müsahibə də bir daha göstərir ki, ölkəmizin və ordumuzun idarəsi etibarlı əllərdədir və bu qənaət xalqımızın yaxın gələcəyə inamını daha da möhkəmləndirir.

Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı